

UOT:656.13/14; 628-179; 628.179;626.317

## IRRİQASIYA SİSTEMLƏRİ VƏ YAMACDA TİKİLƏN KANALLAR

t.e.d., dos. S.T. Həsənov<sup>1</sup>,  
doktorant A.İ. İsmayılov<sup>2</sup>

<sup>1</sup>"AHvəM" EİB

<sup>2</sup>Azərbaycan Dövlət Aqrar Universiteti

Məqalə redaksiya heyətinin 10.12-2020-ci il tarixli iclasında (protokol № 04) t.e.f.d., dos.B.M. Əhmədovun təqdimatı əsasında müzakirə olunaraq, onun Birliyin "Elmi əsərlər toplusu"nın XLII cildində daxil edilməsi qərara alınmışdır.

**Xülasə.** Məqalədə irriqasiya sistemləri və kanalların konstruksiyası, iş prinsipləri haqqında məlumatlar sistemləşdirilmiş və dağ yamacında tikilən kanalın yeni konstruksiya-sı təsvir edilmişdir..

**Açar sözlər:** irriqasiya sistemi, dağ, yamac, sürüşmə, şışmə, çökmə, kanal, konstruksiya, iş prinsipi.

**Giriş.** Suvarma əkinçiliyində istifadə edilən irriqasiya sistemləri, onların konstruktiv xüsusiyyətləri və iş prinsipləri haqqında məlumat və bilgilərin çox olmasına baxmayaraq onlar dağıniq və pərakəndə şəkildədir. Ümumən kiçik və orta irriqasiya sistemlərinin konstruksiyaları və iş prinsipləri haqqında məlumatlara mövcud ədəbiyyatlarda təsadüf edilmir. Bu sistemlərin təsnifati, konstriksiya və iş prinsipləri, həmçinin sürüşməyə, şışmə və çökməyə meyilli dağ yamaclarında inşa edilən kanallar haqqında məlumatların sistemləşdirməsi vacib məsələlərdən hesab edilir.

**Tədqiqat obyekti.** Irriqasiya sistemləri və yamacda inşa edilən kanallardır. Irriqasiya sistemləri və kanallar haqqında məlumatlar ədəbiyyat materiallarının toplanması, sistemləşdirilməsi və təhlili əsasında həyata keçirilmişdir.


**Təhlil və müzakirələr.** Irriqasiya sistemi suvarma suyunu su mənbəyindən götürüb onu nəql edərək ayrı-ayrı təsərrüfatlara (torpaq sahiblərinə) və onların əkin sahələrinə verilməsini (paylanması) təmin edən mühəndisi qurğular sistemi olub meliorasiya və su təsərrüfatı kompleksidir. Ümumi halda qəbul edilmiş qaydalara görə irriqasiya sistemlərinə müxtəlif tip kanallar (novlar, boru kəmərləri və s.), onların üzərində yerləşən hidrotexniki və köməkçi qurğular (su anbarları, baş sugötürən qurğular, hidroqovşaqlar, subartezian və artezian quyuları, nasos stansiyaları, sərf və səviyyə tənzimləyici qurğular, suburaxan qurğular, sudüşürənlər, cəldaxıdanlar, akveduklar, dükerlər, mühafizə bəndləri, sahilqoruyucu və məcra tənzimləyici qurğular, selötürülər, sutullayıcılar, körpülər, kecidər, yollar və s.), qoruyucu meşə zolaqları, xidməti və yaşayış binaları, emalatxanalar, anbarlar, rabitə və nəqliyyat vasitələri, hidrometriya (suölçmə) məntəqələri, yeraltı suların rejiminə nəzarət üçün müşahidə quyuları və kollektar-drenaj şəbəkələri daxil edilir [1, 2, 7, 11, 12, 13, 14].

Kollektar-drenaj şəbəkəsinin konstruksiyası, iş prinsipi və təyinatı irriqasiya sistemindən fərqləndiyi üçün o, sərbəst və müstəqil sistem kimi qəbul edilməlidir.

Irriqasiya sistemləri açıq (torpaq və üzvlükə təmin olunmuş yerüstü kanallar və onların üzərində yerləşən hidrotexniki qurğular), qapalı (boru kəmərləri və onların armaturaları) və kombinə edilmiş (həm açıq, həm də qapalı sistem) şəkildə inşa edilir.

Suvardan ərazinin sahəsində (bu sahə 0,1 hektardan 100 min hektarlara qədər dəyişə bilər) və su mənbəyinin yerləşmə vəziyyətindən (mənbə suvarılan ərazilərdən uzaqda, yaxında və bilavasitə suvarılacaq ərazidə yerləşə bilər) asılı olaraq iri və kiçik irriqasiya sistemlərinə bölündür. Bu bölgü irriqasiya sisteminin faydalı iş əmsalinin və onun etibarlılığının təyin edilməsində müüm rol oynayır.

**İri irriqasiya sistemi** sugötürən (baş) qurğudan, magistral (ana) kanaldan, təsərrüfatlararası (I dərəcəli paylayıcı), təsərrüfatdaxili (II dərəcəli paylayıcı), sahə paylayıcı (III dərəcəli) və müvəqqəti kanallardan, su toplayıcıdan, səviyyə və sərf tənzimləyən və suölçən qurğulardan (hidrodüyünlərdən), sudüşürəndən, cəldaxıdan, dükerdən, körpülərdən, kecidərdən, yollardan və kommunikasiya xətlərindən, tuneldən və akvedukdan (əlaqələndirici qurğulardan) ibarətdir (Şək.1.1).



Şək. 1. İri irriqasiya sisteminin planda yerləşmə sxemı:  
1-su mənbəyi; 2-sugötürən baş qurğu; 3-magistral kanal; 4-təsərrüfatlararası paylayıcı kanal (I dərəcəli kanal); 5-təsərrüfatdaxili kanal (II dərəcəli kanal); 6-sahə kanal (III dərəcəli kanal); 7-müvəqqəti kanal; 8-sutoplayıcı; 9-hidrodüyünlər; 10-sudüşürən və ya cəldaxıdan; 11-akveduk; 12-düker; 13-sutullayıcı; 14-müvəqqəti arxalar; 15-selötürən; 16-yol; 17-drenaj şəbəkəsi; 18-kollektor; 19-meşə zolağı.

İri irriqasiya sistemlərinin əsas qurğusu (elementi) magistral və müxtəlif dərəcəli (yuxarıda qeyd edilən) kanallardır. Bu kanallar üzərində inşa edilən digər hidrotexniki qurğular irriqasiya sisteminin armaturaları hesab edilir [12].

Sugötürən qurğu irriqasiya sisteminin baş qurğusunu adlanır və onun əsas təyinatı suvarma suyunu su mənbəyindən götürüb, durulducuya, oradan isə magistral kanala verməkdən ibarətdir.

Magistral kanal ona daxil olan suvarma suyunu nəql edərək onu təsərrüfatlararası (I dərəcəli) kanallara ötürür. Təsərrüfatlararası kanallar suvarma suyunu nəql edərək onu təsərrüfatdaxili (II dərəcəli) kanallara paylayır. Təsərrüfatdaxili kanallar suvarma suyunu

nəql edərək sahələrarası paylayıcı kanallarına ötürür və suvarma suyu oradan sahə və ya müvəqqəti kanallara paylayır. Sahə kanallarından su müvəqqəti kanallara, oradan isə suvarma arxlarına, şirimplara və ya zolaqlara verilir.

Təsərrüfatlararası kanalların magistral kanalla, təsərrüfatdaxili kanalların təsərrüfatlararası kanallarla, sahə paylayıcı kanalların təsərrüfatdaxili kanallarla birləşdiyi yerlərdə suvarma suyunu digər kanallara ötürmək, onun səviyyəsini və sərfini tənzimləmək, həmcinin sərfini ölçmək üçün hidrodüvənlər inşa edilir.

Irrigasiya sistemi bütünlükla bas qurğu və hidrodüvünlər vasitəsilə idarə olunur.


Yerin relyefindən, kanalların dərə, təpə, yol, yarğan və sair maneələrlə kəsişmə verləriindən asılı olaraq magistral və təsərrüfatlararası kanalların

trassalarında, suburaxanlar, sudüşürənlər, cəldaxıdanlar, tunellər, düker və akveduklar inşa edilir. Bütün bu qurğular əlaqələndirici qurğular adlanır [1, 8,10,15,16].

Kanallarda baş verə biləcək qəzaların (qəflətən kanalda su səviyyəsinin qalxması və daşma yaranan hallarda) qarşısını almaq üçün onların üzərində sutullayıcı qurğular tikilir (sək. 1).

İri irriqasiya sistemində bütün kanallar açıq formada inşa edilir. Eyni zamanda magistral və I dərəcəli kanallar açıq, II və III dərəcəli kanallar qarşıq, həm açıq, həm də qapalı (borulardan ibarət) inşa edilə bilər. Kiçik irriqasiya sistemində bütün kanallar həm açıq həm də qapalı formada tikilə bilər.

Kanalların keçdiyi ərazilərin torpaq-qrunṭ şəraitindən (gilli, qumlu, qaya və s. qarışiq suxurlardan) asılı olaraq onların en kəsiyi düzbucaq, trapesiya, parabolik (yarımdairə), poliqonal, üçbucaq və s. formalarda inşa edilir (şək.2). Düzbucaq formalı kanallar adətən qaya qruntlarda inşa edilir. Üçbucaq formalı kanallar suvarma aparılan tarlada kanalqazan maşınlar vasitəsilə çekilir, onlar müvəqqəti kanallar adlanır və vegetasiya dövründə istifadə olunur.




#### Sak. 2. Kanalların en kasık formaları

**Şek. 2. Kanalların en kasık formaları:**  
 a-düzbücaqlı; b-trapesiyavari; c-parabolik və ya yarımdairəvi; d-poligonal profili; e-üçbucaq formalı; f-bermal trapesiyavari; g-h-vataqvari

Polygonal and yataqvari formalı kanallar adətən gəmiçilik-nəqliyyat məqsədilə istifadə olunur. Gəmiçilikdə həmçinin en kəsiyi trapesiya şəkilli olan kanallardan da istifadə edilir.

Araştırmalar gösterir ki, praktikada adətən magistral, I və II dərəcəli paylayıcı kanalların en kəsik ölçüləri trassası boyu sabit saxlanılır. Bu da kanalın tikinti dəyərini artırmaqla bərabər onun istismarını çətinləşdirir. Qeyd edilən nöqsanı aradan qaldırmaq üçün suvarma məqsədilə istifadə edilən magistral, I və II dərəcəli kanalların en kəsik ölçüləri onların trassası boyu dəyişkən qəbul etmək lazımdır (sək. 3).

Bu zaman kanalın hidravlik hesabatı maksimal ve su paylayıcı hidrodünyulere göre sərfələrə əsasən aparılır. Məsələn, kanalın başlangıç (birinci) hissəsindən birinci hidrodünyünə qədər olan hissə üçün kanalın en kəsik ölçüləri maksimal (farsirovka) sərfə ( $Q_{max}$ ), ikinci hissədən üçüncü hissəyə qədər olan məsafə üçün birinci hidrodünyündən ikinci hidrodünyünə qədər olan maksimal sərfə I dərəcəli kanalın sərfinin fərqi, yəni  $Q_1 = Q_{max} - Q_1$  (burada  $Q_1$  – birinci dərəcəli paylayıcı kanalın sərfidir), üçüncü hissəsində kanalın en kəsik ölçüləri onun ikinci hissədəki sərfələrə ikinci paylayıcı kanalın sərfələr fərqiənə görə aparılır.



Sek.3. Magistral kanalın ve 1 daracılı pavlayıcı kanalın plan-sxemi

**Belalikla kanalın hisseleri üzre serfi:**

Lhissa üçün  $O_1 \equiv O$


İkinci hisse üçün  $\rho_u \equiv \rho_+ - \rho_-$

$$\text{III hissa üçün } \rho_w \equiv \rho_+ = (\rho_1 + \rho_2)$$

$n$ -ci hissə üçün  $\Omega_n = \Omega_1 + \Omega_2 + \dots + \Omega_n$

təyin edilir və kəpalın ayri-ayrı hissələrinin en kasik ölçüləri bu sərflərə görə hesablanır.

Çoxsayılı məqsədlərlə (suvarma, nəqliyyat (gəmiçilik), idman, balıqçılıq, çimərlik və s.) istifadə edilən kanalların en kəsik ölçüləri onların trassası boyu dəyişdirilmiş (sək.4).




Şək 4. Çox təyinatlı (suvarma, nəqliyyat (gəmiçilik), baliqçılıq, idman, çimərlik və s. məqsədlər üçün istifadə olunan) kanalın plan-sxemi.

Magistral, I, II və III dərəcəli kanalların en kəsiyi əksər hallarda trapesiya formasında icra edilir. Belə en kəsiyə malik olan kanallar əlverişli hidroavtiki parametrlərə mənsub olub dayanıqlığı ilə fərqlənir.

En kəsik formasından asılı olmayaraq torpaq məcralı (üzlənməmiş) bütün kanallar uzun müddət işlədikdən sonra onların en kəsiyi parabolik forma alır.

**Kiçik irriqasiya sistemləri** açıq və qapalı şəkildə inşa edilə bilər. Kiçik irriqasiya sisteminə sugötürən qurğu (bu qurğu subartezian quyuları, təzyiqli boru kəməri və yüksək ərazilərdən keçən yamaclarda inşa edilmiş kanallar üzərində qurulmuş suqəbulədici qurğular ola bilər) paylayıcı müvəqqəti kanal və su bölüşdürücü hidrodüyün daxildir. Kiçik irriqasiya sistemlərindən biri şək.5-də əks etdirilmişdir.


Bu sistem subartezian quyularından (baş sugötürən qurğu), açıq paylayıcı (bu qapalı boru kəməridə ola bilər) kanaldan, hidrodüyündən və müvəqqəti kanaldan ibarətdir (şək.5, 6).



Şək. 5. Kiçik açıq irriqasiya sisteminin planı:  
1 – subartezian quyu; 2 – açıq paylayıcı kanal; 3 – müvəqqəti kanal;  
4 – şirmlar; 5 – hidrodüyün; 6 – şirim.

Dalma nasosu suyu quyudan götürüb paylayıcı kanala vurur (şək.6) su axını ilə paylayıcı kanaldan müvəqqəti kanallara paylanır. Müvəqqəti kanaldan su suvarma arxlarına, şirmlara və ya zolaqlara axıdılır. Əgər kənd təsərrüfatı bitkiləri cərgə üsulu ilə əkilib-becərilirsə (məsələn, pambıq, üzüm, meyvə ağacları və s.), onda suvarma suyu

şirmlara, əgər kənd təsərrüfatı bitkiləri zolaq üsulu ilə əkilib-becərilərsə (məsələn, taxıl, yonca və s.), onda su zolaqlara verilir.



Şək. 6. Subartezian quyuşun sxemi:  
1 – quyunun süzgəci; 2 – nasosun mühərriki; 3 – nasosun sorma zonası; 4 – nasos;  
5 – vurucu boru; 6 – quyu; 7 – enerji mənbəyi və idarəetmə şəkfi; 8 – kanal

Kiçik açıq irriqasiya sisteminde suvarma texnikası kimi yağışağdırınan maşınlardan istifadə edilən halda suvarma suyu müvəqqəti kanala verilir və oradan yağışağdırınan maşın suyu götürüb bitkilərə çiləyir.

Kiçik qapalı irriqasiya sistemi su quyuşundan, dalma nasosundan (və ya bir neçə dalma nasoslarından), I paylayıcı və II dərəcəli boru kəmərindən, onların üzərində yerləşən tənzimləyici siyrtmələrdən və hidrantlardan ibarətdir.

Dalma nasosu suyu quyudan götürüb təzyiq altında I dərəcəli paylayıcı boru kəmərinə vurur, oradan su II dərəcəli boru kəmərinə ötürülür. II dərəcəli boru kəməri üzərindəki hidrantlardan suya yağışağdırınan maşınlara, çiləyicilərə, damcı sistminə və s. verilir, ya da şirim və ya zolaqlara axıdılır.

Kiçik qapalı və ya açıq irriqasiya sistemlərində su mənbəyi kimi basqılı boru kəməri və ya yamacda inşa edilmiş magistral və ya müxtəlif dərəcəli kanallar ola bilər.

Qapalı irriqasiya sistemlərində kanalların en kəsiyi dairə və ya ellips formasında olur və onlar müxtəlif materiallardan hazırlanmış borulardan inşa edilir. Belə kanallarda suyun səviyyəsini tənzimləməyə ehtiyac qalmır. Su paylayıcı kanallara (boru kəmərlərinə) verilərkən siyrtmələrdən istifadə olunur. Siyrtmələr vasitəsilə boru kəmərində suyun basqısı və sərfi tənzimlənir. Hidrodüyünlərdə suyun sərfini (miqdarını-həcmini) ölçmək üçün paylayıcı kanallar (borular) üzərində suölçən cihazlar, hidroavtiki zərbəni söndürmək üçün enerji söndürən qurğu, sistemdən havanı xaric etmək üçün vantuz quraşdırılır. Suyu suvarma texnikasına vermək üçün əkin sahəsində quraşdırılmış hidrantlarından istifadə olunur.

Təhlillər göstərir ki, qapalı irriqasiya sisteminin istismarı asan olsada, onun səmərəli işləməsi üçün lil və digər gətirmələrdən azad olunmuş təmiz su tələb olunur. Lakin əksər su mənbələrində sular lillidir və ya asılı gətirmələrlə zəngindir.

Azərbaycanda tam qapalı irriqasiya sistemi yoxdur. Yalnız Taxtakörpü su anbarının xidmət göstərdiyi Xızı, Siyəzən və Dəvəçi rayonlarının ərazisində yarım qapalı irriqasiya sistemi bu yaxınlarda istifadəyə (2016-ci ildə) verilmişdir. Sistemin işi, demək olar ki, öyrənilməmişdir.

Ənənəvi açıq irriqasiya sistemləri ölkəmizdə geniş yayılmışdır. Lakin buna baxmayaraq onlardan daha səmərəli istifadə və onların idarəolunma prinsipləri axıra qədər tədqiq edilməmişdir.


Bir qayda olaraq irriqasiya sistemində kanalların iş rejimi onların suvarma suyuna olan tələbata görə müəyyən edilir. Kanalların iş rejimi dedikdə suyun tələbatçıya nə vaxt və hansı həcmində (sərfdə) verilməsi başa düşülür. Bu zaman kanalların işi, onlarda axıdılan (nəql edilən) suyun dərinliyini, səviyyəsini idarə etməklə nizamlanır. Demək olar ki, kanalların bütün hidrolik parametrləri və effektiv işləməsi kanallarda axıdılan suyun dərinliyindən asılı olaraq dəyişir.

Ümumi halda kanalların layihə ölçüləri (tikinti dərinliyi  $t$  və yamaçlıq əmsalı  $m$ ), suyun sürəti ( $v$ ), sərfi ( $Q$ ), canlı en kəsiyin sahəsi ( $\omega$ ), mailliyyi ( $i$ ) və digər göstəriciləri funksional olaraq kanalda axan suyun dərinliyindən asılıdır:

$$m=f_1(h), t=f_2(h), v=f_3(h), Q=f_4(h), \omega=f_5(h), i=f_6(h) \quad (1)$$

Irriqasiya kanallarının dayanıqlığı (sürüşməyə, uçma və dağılmaya davamlılığı) suyun dərinliyi və süzülmə prosesi ilə birbaşa əlaqədardır.

Yerin relyefindən və mailliyyindən asılı olaraq kanallar tam qazmada, yarıqazma – yarıtökmdə və tam tökmədə inşa edilir (şək. 7).




Şək. 7. Qazma və tökmədə tikilən kanalların en kəsiyi:  
a – tam qazma; b – yarıqazma-yarıtökme; c – tam tökmə.

Yarıqazma-yarıtökme və tam tökmədə inşa edilən kanalların dayanıqlığına xələl gətirməmək üçün həmin kanallarda su səviyyəsinin düzgün idarə olunması müstəsna əhəmiyyət kəsb edir.

Praktikada təsadüf edilən hallardan biri də magistral və ya digər dərəcəli kanalların dağ yamacından keçməsi və orada inşa edilməsidir. Yamacda kanalın çəkilməsi olduqca mürəkkəb və məsuliyyətli məsələdir. Belə şəraitdə kanalın dayanıqlığı və kanalaltı ərazidə yerləşən yaşayış məntəqələrinin, əkin sahələrinin, kommunikasiya xətlərinin və s. təhlükəsizliyi tam təmin edilməlidir.

Qeyd edilən şəraitdə, əsasən sərt yamacda kanalın konstruksiyası və en kəsiyi haqqında müxtəlif təkliflər mövcuddur [1, 12, 14]. Lakin bu təklif edilən konstruksiyalar çatışmazlıqlardan xali deyil. Məsələn, bu təkliflərə görə kanalın bir tərəfi tökmə qurndada inşa edilir (şək.8).



Şək. 8. Yamacda inşa edilən kanalın en kəsiyi [12, 14]:  
1-kanalın tökmə dambası; 2-kanal; 3-berma; 4-yamac; 5-süzülməyə qarşı beton üzlük.

Kanalın yarıqazmada, düzbucaqlı beton divarlı, yarımtunel formada və novlар üzərində tikilməsi barədə təkliflər texniki-iqtisadi cəhətdən dayanıqlıq və təhlükəsizlik baxımından tam əsaslandırılmamışdır. Təklif edilən konstruksiyalarda istismar yolları nəzərdə tutulmur.

Təcrübə göstərir ki, ən yüksək keyfiyyətə malik tikinti materiallarından istifadə edilən halda belə, kanalın yamaclarından və yatağından (dibindən) sızma gedir, yəni süzmə prosesi baş verir. Ona görə də kanalın uçma təhlükəsi artır. Belə hadisə praktikada müşahidə edilmişdir. Ələlxüsus çökən və şişən lös qurndlarda təhlükə daha da artır.

Məlum kanalın çatışmayan cəhəti ondan ibarətdir ki, kanalın dibindən və yamaclarından süzən sular qurğunun dayanıqlığının azalmasına, tez bir zamanda dağılmasına və kanal altında yerləşən yaşayış məntəqələrinin və obyektlərin su altında qalmasına gətirib çıxara bilir. Eyni zamanda kanalın keçdiyi ərazi, yəni yamac sürüşməyə meylli olan halda belə konstruksiyalı kanalın tikilməsinə ümumiyyətlə icazə verilmir.

Sürüşməyə meylli dağ yamacında tam qazmada inşa edilən və en kəsiyi trapesiya formalı prizmatik məcralı kanal da məlumdur [17].

Məlum kanal sürüşməyə meyilli və çökən qrunut kütlesi üzərində inşa edildiyindən, həm kanalın, həm də onun üst tərəfində yerləşən sürüşməyə meyilli qrunut kütlesinin dayanıqlığı aşağı hissədə yerləşən qrunut kütlesi hesabına təmin edilir. Lakin kanaldan süzən sular dayaq kimi nəzərdə tutulan qrunut kütlesinin tam islanmasına səbəb olur və bu da həmin qrunut kütlesinin daxilində ilisəmə qüvvəsinin azalmasına, dayanaqlığının itirilməsinə, son nəticədə isə yamacın sürüşməsinə və kanalın uşub-dağılmasına gətirib çıxarır. Digər tərəfdən kanaldan yuxarıda yerləşən sürüşməyə meyilli qrunut kütlesinin dayanıqlığı da heç bir əlavə qurğu ilə, məsələn, istinad divarı və ya kanalın özünün konstruktiv həlli ilə təmin edilməmişdir. Ona görə də yamacda qrunut kütlesinin sürüşmə təhlükəsi daima gözlənilir, əlavəsəs şiddetli yağıntılar zamanı bu təhlükə daha da artır. Eyni zamanda şiddetli yağıntılar baş verən halda yamacdan axan sel suları və onun gətirmə materialları maneəsiz olaraq birbaşa kanala daxil olaraq onun lili və kənar əşyalarla dolmasına və vaxtından əvvəl sıradan çıxmasına səbəb olur. Məlum kanal şişən və çökən lös qruntlarda da işləmək qabiliyyətinə malik deyil. Belə ki, kanal yatağında nəmlilik artanda və azalanda kanalın şismə və çökməsi baş verir və bu da yatağın yuyulmasına və dağılmamasına gətirib çıxarır. Göründüyü kimi sürüşməyə meyilli dağ yamacında inşa edilən məlum kanal konstruktiv cəhətdən natamamdır və həm yamacın, həm də kanalın dayanıqlığı təmin olunmamışdır.

Sürüşən, çökən və şishən qruntlara malik dağ yamaclarında (ətəklərində) inşa edilən kanalın dayanıqlığını, uzun ömürlülüğünü və etibarlığını artırmaq məqsədi ilə yeni kanal işləniş hazırlanmışdır [18].

Qarşıya qoyulan məqsədə nail olmaq üçün şismə və çökmə prosesini aradan qaldırmaq üçün kanalın yatağına və yamaclarında amortizasiya döşəyi yaradılmış, kanaldan süzən suların qarşısını almaq üçün amortizasiya döşəyinin üstünə sukeçirməyən materialdan ekran çəkilmişdir. Sürüşmənin qarşısını almaq üçün kanalın dibində və cinahlarında şpuntlar yerləşdirilmiş və dib şpuntu müəyyən edilmiş məsafələrdən bir dayanıqlı ana sükura pərcim edilmiş svaylarla əlaqələndirilmişdir. Yamacdan axan sel sularını tutmaq və əsas kanala daxil olmasının qarşısını almaq üçün berma-yolun yamacə tərəf hissəsində küvet çəkilmiş, yamacdan axan suların kinetik enerjisini söndürmək və küvetə kənar əşyaların daxil olmasının qarşısını almaq üçün onun yuxarı-yamac tərəfində meşə-kol zolağı salınmışdır. Qış dövründə yağıntılar zamanı nəmlənmiş kanal yatağında qrunutun çökəmə və qabarması nəticəsində dəmir-beton üzlüğün dağılmamasının qarşısını almaq və kanalın yatağına düzən yolu ilə toplanmış qrunut sularını kənarlaşdırmaq üçün dib şpuntun yanında drenaj tikilmişdir.

Kanalın en kəsik üzrə ümumi görünüşü şəkil 9-da təsvir edilmişdir.

İrriqasiya kanalı, en kəsiyi trapesiya formalı prizmatik məcradan 1 ibarət olub, kanal üzlüğünün 2 cinahları və dibi şpuntlarla 3 təchiz edilmiş, üzlüğün altında tökmə

materialdan amortizasiya döşəyi 4 yaradılıb üstünə sukeçirməyən ekran 5 çəkilmişdir. Dib şpuntu 3 ana sükura 6 pərcim edilmiş svaylarla 7 əlaqələndirilib yanında drenaj 8 yerləşdirilmişdir. Kanalın sol sahilində dağ yamacının 9 aşağı tərəfində istismar yolu 10, kanalın sağ sahilində isə berma-yol 11 yaradılıb yanında sel sularını tutmaq və kənar etmek üçün küvet 12 çəkilmiş və sahilində meşə-kol zolağı 13 salınmışdır.

Kanal aşağıdakı kimi işləyir:


Kanalın məcrasına 1 su mənbəyindən tələb olunan miqdarda su buraxılır və su öz axarı ilə kanalın dəmir-beton üzlüyü 2 ilə hərəkət edərək tələb olunan yerə çatdırılır. Kanalda su nəql olunan zaman dəmir-beton üzlükdən 2 süzülən suların qarşısı amortizasiya döşəyi 4 üzərinə döşənmiş sukeçirməyən ekran 5 vasitəsilə alınır və kanalın yatağının təşkil edən qrunutun nəmlənməsini aradan qaldırır. Kanalın keçidi yamacın sürüşməyə meyilli kütlesi yağıntılar zamanı nəmlənir və yamacın 9 sürüşmə təhlükəsi yaranır. Bu zaman kanalın cinahlarında və dibində yerləşdirilmiş dayaz şpuntlar 3, həmçinin ana sükura 6 pərcim edilmiş svaylar 7 sürüşmənin qarşısını alır. Yağıntılar hesabına kanalın altına (yatağına) yiğilan sızan sular onun dibinə və yamaclarına döşənmiş amortizasiya edən tökmə materialları vasitəsilə süzülüb drenaja 8 daxil olur və oradan kənar edilir. Şiddətli leysan zamanı yamacdan 9 axan sular meşə-kol zolağına 13, oradan isə küvetə 12 daxil olur, bu zaman selin gətirdiyi kənar əşyalar (lil, daş qırıntıları və parçaları, ağac budaq və kötükleri, çör-cöp və s.) meşə-kol zolağı vasitəsilə tutulur və selin kinetik enerjisi söndürülür, sel suları küvetə daxil olub əsas kanala axmadan xaric edilir. Bununla da kanalın lillənmə və kənar əşyalarla dolma təhlükəsi aradan qaldırılır. Kanalın və onun üzərində yerləşən qurğuları (suburaxanı, nizamlayıcı şülləzləri və s.) istismar etmək üçün istismar yolundan 10 və berma-yoldan 11 istifadə olunur. Berma-yol 11 həm də kanalın dayanıqlığını artırır.

Amortizasiya döşəyi 4 və dib şpuntu 3 kanalın məcrasını təşkil edən qrunut çökən və ya şishən halda qabarma və çökmə deformasiyalarını öz üzərinə götürür və nəticədə kanalın dəmir-beton 2 üzlüğünün, bütövlükdə isə kanalın və onu üzərindəki hidrotexniki qurğuların zədələnməsinin qarşısını alır.

Məlum kanallarla müqayisədə təklif edilən kanal daha mükəmməl konstruksiyaya və xarakteristikalara malikdir, o sələflərindən fərqli olaraq ən mürəkkəb geoloji və hidrogeoloji şəraitlərdə - sürüşməyə meyilli sərt yamaclarda, şishən və çökən qruntlarda istifadə oluna bilir. Məlum kanallarla müqayisədə təklif edilən kanalın alt tərəfində yerləşən yaşayış məntəqələrinin və digər obyektlərin mühafizəsi tam təmin olunur, onun uçma və dağıılma təhlükəsi yoxdur, bu kanalda sızma itkiləri olmadığında onun faydalı iş əmsali 0,99-1,00 arasında dəyişir, lil və digər kənar əşyalar hesabına onun lillənmə təhlükəsi olmadığından istismar xərcləri minimuma enir.

Sərt yamacdan trassası keçən kiçik sərfə malik kanalı iri diametrlı borulardan inşa etmək daha məqsədə uyğundur. Bu zaman kanalın sərt yamacdan keçən hissəsində mailliyi artırmaq lazımdır ki, tələb olunan və ya hesabi sərfi nəql etmək mümkün, həmçinin, boruların diametri iqtisadi cəhətdən daha əlverişli olsun.

İrriqasiya sistemlərinin mövcud istismar qaydalarına görə sistemi təşkil edən kanallar müxtəlif rejimlərdə işləyir. Büyük irriqasiya sistemlərində magistral və I dərəcəli kanallar müxtəlif məqsədlər üçün məsələn, balıqçılıq, nəqliyyat, energetika, su təchizatı, çimərlik, turizm və s. üçün istifadə edildiyindən onlar il boyu – fasiləsiz işləməlidir. Lakin elə magistral kanallar vardır ki, onların digər su hövzəsinə və ya su mənbəyinə çıxışı olmur. Məsələn, belə kanallara Yuxarı Şirvan kanalı, Baş Mil və Baş Muğan kanalları, Sabir adına kanal və digər magistral kanallar aid etmək olar. Buna baxmayaraq həmin kanallar da il boyu işləməli olurlar. Lakin onların sərfi tənzimlənir və onlarla tələb olunan miqdarda su axıdır. Bu tip kanalların iş rejimi tam öyrənilməmişdir.



Şək. 9. Yamacda inşa edilən kanalın en kəsi:  
1 – prizmatik məcra; 2 – dəmir-beton üzlük; 3 – spunt; 4 – amortizasiya döşəyi;  
5 – sukeçirməyən ekran; 6 – anə sūxur; 7 – svay; 8 – drenaj; 9 – yamac;  
10 – istismar yolu; 11 – berma-yol; 12 – küvet; 13 – meşə-kol zolağı.

İrriqasiya sisteminin II və III dərəcəli kanalları fasilələrlə işləyir. Arat və vegetasiya dövrlərində, həmçinin şorlaşmış torpaqlar yuyulan zaman bu kanallar işə salınır, yəni həmin kanallarla suvarma suyu əkin sahələrinə (tarlalara) çatdırılır.

#### Nəticələr:

- Beləliklə, irriqasiya sistemləri və onları təşkil edən armaturaların (hidrotexniki qurğuların) təyinatı, konstruksiya və iş prinsipləri haqqında əldə edilən məlumatlar onların daha səmərəli idarə olunması və etibarlılarının yüksəldilməsi üzrə model və metodların hazırlanmasına imkan verir.

- İndiyə kimi elmə məlum olan irriqasiya kanallarının konstruksiyaları və iş prinsipləri öyrənilərək və onların çatışmayan cəhətlərini aşkar etmək yolu ilə sürüşməyə

meyilli, çökən və batan qurndlarda tətbiq etmək üçün yeni irriqasiya kanalı işlənilmişdir.

- Suvarma əkinçiliyində istifadə edilən irriqasiya sistemləri, onların konstruksiyaları və iş prinsipləri haqqında icmal tətbiq edilmiş, elmi sahənin perspektiv inkişafını təmin etmək üçün mühüm əhəmiyyət kəsb edən ümumiləşdirmə aparılmışdır.

- Alınmış nəticələr fundamental, tətbiqi və axtarış-inovasiya yönümlü elmi-tədqiqat işlərində, layihə təşkilatlarında və tədris müəssisələrində istifadə oluna bilər.

#### İstifadə olunmuş ədəbiyyat:

- Bağirov Ş.N. Suvarma meliorasiyası. - Bakı: Maarif, 1985, - 300 s.
- Bağirov S.İ., Məmmədov A.Q. Kanallar və onların üzərindəki hidrotexniki qurğular. - Bakı: Maarif, 1983, - 244 s.
- Əhmədzadə Ə.C., Həşimov A.C. Meliorasiya və su təsərrüfatı sistemlərinin kadastrı. - Bakı: Azərnəşr, 2006, - 272 s.
- Əhmədzadə Ə.C., Həşimov A.C. Ensiklopediya: Meliorasiya və su təsərrüfatı. - Bakı: "Radius" nəş., 2016, - 632 s.
- Həsənov S.T. Su təsərrüfatında dolayısi ilə baş verən enerji itkiləri //AzETHvəMİ ElB-nin elmi əsərlər toplusu. XXIX cild. - Bakı: Elm, 2009, -s.479-487.
- Алимов А.К. Ирригационные каналы и их влияние на экологическую обстановку. - Баку: Элм, 1996, - 92 с.
- Богушевский А.А., Голованов А.И., Кутергин В.А. и др. Сельскохозяйственные гидротехнические мелиорации. - М.: Колос, 1981, - 375 с.
- Волков И.М., Кононенко П.Ф., Федичкин И.К. Гидротехнические сооружения. - М.: Колос, 1968, - 464 с.
- Исафилов Г.Ю. Грунтовые воды Кура-Араксинской низменности. - Баку: Маариф, 1972, - 206 с.
- Замарин Е.А. Проектирование гидротехнических сооружений. - М.: Сельхозгиз, 1952-1961, - 202+228 с.
- Колпаков В.В., Сухарев И.П. Сельскохозяйственные мелиорации. - М.: Колос, 1981, - 328 с.
- Костяков А.Н. Основы мелиорации. М.: Сельхозгиз, 1960, - 624 с.
- Костяков А.Н. Избранные труды. Том I и II. М.: Сельхозгиз, - 808+744 с.
- Маслов Б.С., Минаев И.В., Губер К.В. Справочник по мелиорации. - М.: РОСагропромиздат, 1989, - 384 с.
- Мелиорация и водное хозяйство. 4 Сооружения: Справочник / Под ред. П.А. Полад-заде. - М.: Агропромиздат, 1987, - 464 с.
- Румянцев И.С., Мацея В.Ф. Гидротехнические сооружения. - М.: Агропромиздат, 1988, - 430 с.
- Хәсəнов S.T., Rüstəmov Y.İ. İxtiraya Patent № 1 2020 0052, MПК E02B 13/00 (2006.01), Bülleten № 1, 31.01.2020-ci il.
- Гришин М.М., Слисский С.М., Антипов А.И. и др. Гидротехнические сооружения. Часть 2. М.: Высшая школа, 1979, - стр. 208-210.

## ИРРИГАЦИОННЫЕ СИСТЕМЫ И КАНАЛЫ НА КОСОГОРЕ

**Резюме.** В статье на косогоре систематизированы и обобщены конструктивные особенности и принципы работы ирригационных систем и каналов, а также изложена конструкция нового канала, поостренного на косогоре.

**Ключевые слова:** ирригационные системы, косогоре, оползне, просадка, набухание, канал, конструкция, принцип работы.

## IRRIGATION SYSTEMS AND CANALS BUILT ON THE SLOPE

**Summary.** In the article, information on irrigation systems and construction of canals, work principles were systematized and the new construction of the canal built on the mountain slope was described.

**Keywords:** irrigation system, mountain, slope, sliding, swelling, collapse, canal, construction, work principle.

Redaksiyaya daxil olma: 30.11-2020-ci il

Təkrar işlənməyə göndərilmə: 04.12-2020-ci il

Çapa qəbul edilmə: 10.12-2020-ci il